



Faiq Ələkbərli
AMEA Fəlsəfə
Institutunun
aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə
fəlsəfə doktoru

II Yazı

M.B.Xalxalinin bu fikirlərini, yəni bütün hər şeyi alın yazısına bağlayıb "Allaha təvəkkül" fəlsəfəsindən çıxış etməsini xeyli dərəcədə doğru hesab etmirik. Hər halda, bələ düşününmək doğru deyildir ki, Allaha insanları bilerəkdan varlı ya da kasib yaratmış, eyni zamanda, birinə xəsbəxtlik, digerinə isə bədbəxtlik qismət etmişdir. Tanınmış mütəfəkkirimiz Firdun bəy Köçərlinin təbrinçəsi desək, Xalxalinin bu düşüncələri ham də ona görə doğru deyil ki: "Haqq-taala hamı adamları bir halda, bir surətə həyətdə yaradıbdır və cümələye ağıl, zehin və fərasət ətə edibdir. İnsanı yaradanda birisinin alınına aqaliq və birisininkinə raiyyətlik nişanəsi vurmayıbdır. Birini fəqir və birini münim yaratmayıbdır. İnsan arasında vüquə gələn bu fərqli təfa-vüt, bu ədalətsizlik və ədavət insanın əməlindən, tamah və hirsindən törəyib zühura gelibdir və necə ki, adamlar öz nəfslərinə və bənələrinə qulluq edəcəklər, öz hirs və tamahlarına təbe olacaqlar, yer üzündən zülm və sitəm əksilməye-cəkdir. İnsanlar firqə-firqa olub, bir-biri ilə cəngü cidal edəcəklər. Yer üzündən büzüyə ədavət, nifaqü fəsad qurtarmayacaqdır. Və bu büzüyə ədavəti, nifaqü fəsadı Allah yaratmayıbdır, insanın özü yara-dıbdır. Hamışa fəqir istayıbdır ki, fəqırılıkdən və yoxsulluqdan xilas olsun, dövlətlidə istəyibdir ki, dövləti və malı əldən vermasın və hə-tə bacardığı qədər dövlətinin üstü-nə dəha da dövlət artırsın. Bu yolda hər iki sıfır arasında həmə vəqt nizavü nifaq olubdur və ola-caqdır".

Sadəcə, bu məsələ ilə bağlı Xalxalinin o fikrinə qatılmaq müm-

"Ancaq gerçəkliyin bu cür düzgün təsvirini vermesine baxmayaraq, Xalxali hesab edir ki, taleyin və Al-lahın qarşısına qarışmaq insanların işi deyil. Boyun əy - deyir o, kasi-ba və istismar olunana, sənin alını-na yazılıb bu. Bu, Xalxali yaradıcı-liğinin ziddiyetlərindən biridir və bizim fikrimizcə, onun mənşeyin-dən, cəmiyyətdəki mövqeyindən irəli gəlir. Xalxali savadlıdı və qeyri-adi qabiliyyətləriyle başqalarından seçilirdi. Lakin bununla bə-rabər, mülkədar və məhkəmədə hakim idi. Tabeliyində olan ərazi-də qeyri-məhdud hakimiyyət yiye-siydi və görünür, bütün bu imtiyaz-ları tamamilə ədalətli hesab edirdi.

minləri diqqətimiz çəkməkdədir: Fərm və kamal, fezilət, əqli-nəqli elmlər alimin təhlili və vücdudn təkmilliyi, yalqızlıq, kimsəsizlik, xoşbəxtlik və bədbəxtlik, həyat və ölüm, ruhi-əhvalatın pozğunluğu və bulanması, eyş-ışrət və əyyaş-ıqla yaşamağın fəsadları, nəfs, kamil insan və s.

Məlumdur ki, bəşəriyyətin irə-liləyişini təmin edən ən böyük güvvələrdən biri "söz" olmuşdur. İnsan sözü tarix ilə birlidə təkmil-leşib, zənginləşib, yeni mənalar, yeni keyfiyyətlər, bədii-fəlsəfi boy-la rəsəd etmişdir. "Söz" həm də ədəbiyyatın, fəlsəfənin qüdrətli id-rak və inikas vəsítələrindən birinə

raq, psixoloji məlumatdan kifayət qədər istifadə edərək qəhrəman-ların fərdi xüsusiyyətləri və ruhi-yatını ifadə edir. Xoruz, tükü, to-yuq və qurdun əhvalatını şərh edərək, onların daxili aləməne nəzər salır. Ziddiyətli, bir-birini inkar edən hissələr və fikirlerin əmələ gəlmesini təsvir etmək le yanaşı, mürəbbilər, sufilər, arif ərənərin dilindən siyasi və fəlsəfi-əxlaqi nəsihətlərini aşılıamaq istə-mişdir.

İnsanların vəziyyəti, hadisələ-re hakim olub hadisələrin axarının onlara təbe olması və aydın səhna şəxsiyyəti yaratması əyani təəssüratlar hərəkətə və lap adı mühərrriklər ilə ilhamə gələn qəhrəmanlar, onların arzular aləmi ilə mənəvi dünyasını birlidə tam ustalıqla qələmə alması bacarıqlı rəssam kimi ədəbi-bədii lövhələr yaratması məsnəvi qalibi imkanları daxilində qol-qanad açaraq, əsərin fəlsəfi-həyati tutumu və məna yükünü daha da genişləndirməsi çoxlu ədəbi əmək sərf etmək və sənətkarlıq məharəti tələb edir.

rixdə hökumətlərin zülmündən tənqidçilər üç üsulla bəhs edirlər: 1. Hökuməti açıq şəkildə tənqid edənlər, 2. Məsləhət üzündən mövqə göstərməyib susanlar, 3. Dolayı bir dildə qeyri-müəyyənlik, istehzali və yumorla danışanlar. Onun fikrinə, Xalxali sonuncu metoddan istifadə etmişdir. Terif yazır: "Məhəmməd Bağır Xalxali sonuncu üsuldan istifadə etdi və bununla da öz inca və kinayalı bə-yani ile Azərbaycanda şüur dalğası yaradı. Hələ təqribən 100 il ar-tıqdan sonra azərbaycanlılar onun şeirlərini ürəkdən oxuyurlar. Azərbaycanlılar bu şeirləri o qədər valə şəkildə piçildiyirlər ki, hətta

Milli fəlsəfi fikir tariximiz: Məhəmməd Bağır Xalxali



Hətta, o, öz fəlsəfi dünyabaxışına haqq qazandırmaq üçün Fərəbinin bələ bir fikrini misal getiridi ki, dünya da insan sıfəti kimi, müxtəlif üzvlərdən qurulub, bu üzvlərin hər biri öz yerində yaxşıdır". 2 Əs-lində Xalxalinin burada demək istədiyi o idi ki, bu dünyada hər kəsin öz boynuna "düşmüş" bir vəzi-fəsi var və bunu dəyişdirmək ilahi qanunauyğunluğa zidd getmek deməkdir. Məsələn, o, yazırıdı:

Düşə dövlət fəqirü-pəst əlinə,
Qılinc guya düşübür məst əlinə.

Çevrilmişdir. Xalxali də ədəb-fəlsəfi anlamda "söz"ün qüdrətindən faydalananmağa çalılmışdır. Onun düşüncəsində "söz" yerində və zamanında işlədilmiş, mənali olmalıdır. Eyni zamanda, susmaq lazımlı gələn yerdə danışmağın, söz deməyin özü də cahillikdir. Xalxa-li yazırıdı:

Uzandi söz ki, qıldı xəlqi xəste,
Gülüüm durma yeyin get mətbə üstə...

Ya da:

hərriklər ilə ilhamə gələn qəhrə-manlar, onların arzular aləmi ilə mənəvi dünyasını birlidə tam ustalıqla qələmə alması bacarıqlı rəssam kimi ədəbi-bədii lövhələr yaratması məsnəvi qalibi imkanları daxilində qol-qanad açaraq, əsərin fəlsəfi-həyati tutumu və məna yükünü daha da genişləndirməsi çoxlu ədəbi əmək sərf etmək və sənətkarlıq məharəti tələb edir.

Əsərdə kəskin həyati-ictimai müzakirələr, estetik tərzli düşün-cələr, məhəbbətlə aşılanmış, hə-yəcan, iztirab və təlatümlərlə bo-yanmış, sevgi mayalı həyat ahəngi danışçılar, irəli sürülən daxili məntiqli düşüncələr və fikir müba-diləsi mühüm yer tutur. "Sələbiyyə" müəllifinin şəxsiyyət kamilliyi-nin tamlığı, mənəvi bütövlüyü və möhəkəm realist ədəbi mövqeyini qorumaq kitabda duylulan qabarık xüsusiyyətlərindəndir.

Hüseyin Saidi Tərif "Molla Mə-həmməd Bağır Xalxali kimdir?" məqaləsində iddia edir ki, o, fikir-lərini həyata keçirmək üçün xalqı iki gruba bölmüşdür: ümumi və xüsusi insanlar. Tərif yazır: "Xal-xali satira adlanan kəskin bir qılincla geniş ictimaiyyəti məlumatlaşdırıb xüsusi insanlara inşa etdiyi mədrəsədə təlim verirdi, böyük şagirdlərin seminariyanın köməyi ilə müəyyən insanlara rəhbərlik etdi. Dar el-Alam kimi tanınan məktəbdən Miyane, Xalxal və Zəncandan çox sayıda şagird ora-ya üz tutmuşdular". Hüseyin Saidi Tərifə görə ta-

Şəhriyərin Heydər Babası da on-ları rəqabətdə könüllərdən kənar-laşdırıbilmədi. Çünkü Heydər Baba emosional idi, amma Xalxalinin Sələbiyyəsi məntiqlidir. Mə-həmməd Bağır Xalxalinin "Sələbiyyə" əsəri onilliklər boyu "Iran"-da türkidlilərin dil əzəbəri idi, bu da farsdilli insanların marağına sə-bəb olmuşdu. Heydər Baba anla-yışlarını anlamaqda da eyni hə-saslıq və marağa malik olduların-dan, bu qiyəmtli əsərin şeir şeklärde iki dəfə fars dilinə tərcümə edilməsinə səbəb oldu".

Bütün bunnardan sonra Tərif bələ bir nəticəyə gelir ki, "Sələbiyyə" Azərbaycan xalq poeziyasının şah əsəri olub on illərlə Azərbay-can xalqının qəlbində qorunub saxlanaraq, soyuq qış gecələrin yığıncaqlarında soyuq qışların isti bir hissəyyat yaradarıb olmuşdur: "Bir çox atalarımız bu Məsnəvinin hamisini və ya bir hissəsini əzber-ləmishər. "Sələbiyyə" məsnəvisi Ruminin Məsnəvinin davamçısı kimi, uzun mistik, fəlsəfi, ictimai, siyasi və mənəvi mövzulara mal-likdir. Mirzə Bağır satirik poeziyanın ən mükəmməl zirvəsidir və "Sələbiyyə" məsnəvisi, satira ilə lağlağaya arasındakı fərqi açıq şəkil-de göstərmişdir. "Sələbiyyə" haq-qında bələ iddia edə bilərik ki, "Türk dillində satiranın ən yüksək zirvəsində"dir və satira janrında heç bir şair bu qədər uca mövzu-ları təqdim edə bilmədi. Uzun mistik və sosial mövzulara əlavə olaraq "Sələbiyyə" Türk ədəbiyya-tında böyük bir nüfuzu sahibdir".

İnsanların vəziyyəti, hadisələrə hakim olub hadisələrin axarının onlara təbe olması və aydın səhna şəxsiyyəti yaratması əyani təəssüratlar hərəkətə və lap adı mühərrriklər ilə ilhamə gələn qəhrəmanlar, onların arzular aləmi ilə mənəvi dünyasını birlidə tam ustalıqla qələmə alması bacarıqlı rəssam kimi ədəbi-bədii lövhələr yaratması məsnəvi qalibi imkanları daxilində qol-qanad açaraq, əsərin fəlsəfi-həyati tutumu və məna yükünü daha da genişləndirməsi çoxlu ədəbi əmək sərf etmək və sənətkarlıq məharəti tələb edir...

Kündür ki, insanın başına bir müsi-bət gələndə Allahdan şikayət et-meyin mənəsi yoxdur, çünkü xoş-bəxtlik kimi bədbəxtliyin bəsisi də-əsasən insan özüdür. Başqa sözlə, insanın öz acizliyi və avamlığı ucundan başına gələn bəslərə an-la-maq və çıxış yolları aramaq əv-ezinə, problemin kökünü kənardə, xüsusilə də, Allaha qarşı asılık edərək Onda axtarmasının bir mə-nası ola bilməz. X.Quliyeva yazır:

Bütün hallarda Xalxalinin bu kimi fəlsəfi müləhizələr yürütməsi ondan xəber verirdi ki, o, zəmənəsinin müxtəlif emlərinə dərin-dən yiyələnmişdir. Xüsüsilə də, onun min illərdən bəri öyrənilən əxlaqi, fəlsəfi və ictimai məfhüm-lərin rəmzələrini açıb göstərməyə çalışması təsadüfi deyildi. Hər halda o, böyük anlamda fəlsəfə ilə məşğul olmasa da, ancaq onun "Sələbiyyə"də ki, fəlsəfi ter-

Balam çox eylemə sözdə təarüz,
Fikir versən danışmazsan tənəğüz...

Ya da:

Danışmaqlıq gümüşdən olsa, billah,
Qızıldandır süküt, ey mərdi-şah...
İkidir cün qulağın, bir diliñ var,
Eşit iki, danış bir, ey vəfadər.

O, əsərdə ayri-ayri insan obrazları haqqında təsəvvür yarada-